

Azərbaycan Respublikası ərazisində faydalı qazıntıları çıxarmaq, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuları tikmək və istismar etmək hüququ verən icazəyə müvafiq olaraq yer təki sahəsinə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən "Dağ-mədən ayırması" statusu verilir.

YER TƏKİNİN İSTİFADƏYƏ VERİLMƏSİ QAYDASI

1. Ehtiyatı dövlət tərəfindən təsdiq edilməmiş yer təki sahələri istifadəyə verilmir.
2. Dövlət tərəfindən təsdiq edilmiş faydalı qazıntı ehtiyatı yerləşən torpaq sahəsinin mülkiyyətçisindən yerin təkindən istifadə məqsədilə müvafiq torpaq sahəsinin ayrılmasına ilkin razılığın əldə edilməsi (dövlət torpaqları üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti, Naxçıvan MR NK və yerli icra hakimiyyəti orqanları, bələdiyyə torpaqları üçün bələdiyyə)
3. Yer təki sahəsinin hərraca və ya müsabiqəyə çıxarılması barədə qərarın qəbul edilməsi
4. Hərrac və ya müsabiqə üçün elanın yerləşdirilməsi KİV, www.eco.gov.az və www.meda.gov.az
5. Hərracın (müsabiqənin) keçirilməsi
6. Hərracın (müsabiqənin) qalibinin müəyyən edilməsi
7. "Dağ-mədən ayırması" aktının (DMAA) verilməsi üçün tələb olunan sənədlərinin təqdim edilməsi: DMAA layihəsi, Faydalı qazıntıların çıxarılması üçün işlərin texniki layihəsi yaxud eyni tipli və kiçik sahədə istismar olunacaq faydalı qazıntı yataqlar (kərpic və örtük materialı istehsalı üçün gil, əhəngdaşı, qum, çınqıl və s.) üçün "Dağ işlərinin inkişaf planı"
8. "Dağ-mədən ayırması" aktının verilməsi: sahənin hüdudlarının müəyyən edilməsi: koordinat cədvəli, planı və səciyyəvi kəsilişlərin verilməsi.
9. "Dağ-mədən ayırması" aktı verildikdən sonra fəaliyyət göstərmək üçün tələb olunan sənədlər:
 - torpaq sahəsi üzərində hüquqmüəyyənədiçi sənədlər:
 - 1) torpaqayırma sənədləri: (İH sərəncamı; bələdiyyənin qərarı; İcarə müqaviləsi (yerli icra hakimiyyətləri və yerli bələdiyyələr bağlanmış müqavilələr) və yaxud Daşınmaz əmlakın reyestrindən çıxarış,
 - 2) Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi" MMC tərəfindən təsdiq edilmiş torpaq sahəsinin yer quruluşu planı.
 - Dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılmasına dair lisenziyanın surəti (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilir)
 - Dövlət Ekoloji Ekspertizasının rəyi (ƏMTQ sənədinin təsdiqi ilə bağlı)



DÖVLƏT MİNERAL XAMMAL EHTİYATLARINDAN İSTİFADƏ AGENTLİYİ [141](#)

**DAĞ-MƏDƏN AYIRMASI
AKTIN**

Yer təki sahəsindən yeraltı (açıq) üsulla _____

(yatağın, faydalı qazıntının, yeraltı boşluğun adı və verilmə məqsədi)

məqsədlə
verilən

(yer təki istifadəçisinin adı)

dağ-mədən ayırması _____

(ərazi vahidinin adı)

_____ ərazi vahidində yerləşir,

əlavə olunan topoqrafik planın surətinin, həmçinin

üzərində

(geoloji xəritə və kəsilişlərin nömrələri)

_____ künc nöqtələri ilə nömrələnmişdir.

(künc nöqtələrinin nömrəsi)

Dağ-mədən ayırması sahəsinin proyeksiyası yer səthinin planında _____

(yazı ilə)

hektar, yeraltı bölgüsünün sahəsi _____ m²,

(yazı ilə)

həcmi isə _____ m³

(yazı ilə)

təşkil edir.

Yeraltı boşluqların istismarı ilə əlaqədar dağ-mədən ayırması _____ m aşağı

(aşağı və yuxarı sərhədlərin dərinliyi)

və yuxarı sərhədləri dərinliyində istifadəyə verilir.

Dağ-mədən ayırmasının müddəti: _____

Bu akt _____ nüsxədə tərtib olunmuş və *Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin* reyestr kitabında " _____ " _____ il tarixdə _____ N ilə qeydə alınmışdır.

M.Y.

Dövlət Mineral Xammal Ehtiyatlarından

İstifadə Agentliyinin İdarə Heyətinin sədri _____

Yer təki istifadəçiləri eyni tipli və kiçik sahədə istismar olunacaq (illik istismar həcmi 50 000 m³-dən çox olmayan) faydalı qazıntı yataqlarının işlənməsinə "Dağ-mədən ayırması" statusu aldıqda Agentliyə faydalı qazıntı yataqlarının işlənməsi layihəsi əvəzinə **"Dağ-mədən işlərinin inkişaf planını"** təqdim edə bilərlər.

“DAĞ-MƏDƏN İŞLƏRİNİN İNKİŞAFI PLANI”NIN MƏZMUNU

1.1. Yer təkinin istifadəyə verilməsi üçün “Dağ-mədən işlərinin inkişafı planı” izahedici qeyddən və qrafik materiallardan ibarət olmalıdır.

Layihənin izahedici qeydində "Dağ-mədən işlərinin inkişafı planı"nın alınmasının məqsədi və onun zəruriliyinin əsaslandırılması göstərilməklə, aşağıdakılar öz əksini tapmalıdır:

1.1.1. müəssisənin layihələndirilməsini həyata keçirən və "Dağ-mədən işlərinin inkişafı planı"nın hazırlayan təşkilatın adı və ünvanı;

1.1.2. "Dağ-mədən ayırması"nın ərazisi haqqında ümumi məlumatlar (coğrafi yerləşməsi, kənd təsərrüfatı və meşə sahəsinin xüsusiyyətləri, sahənin tikilmə dərəcəsi, istifadə olunması və s.);

1.1.3. yatağın qısa geoloji xüsusiyyətləri (layların, filiz cisimlərinin, damarlarının və başqalarının ölçüləri və yatım elementləri);

1.1.4. yatağın işlənməsinin dağ-geoloji və hidrogeoloji şəraiti, yanaşı "Dağ-mədən ayırması" haqqında ümumi məlumatlar;

1.1.5. yatağın öyrənilmə dərəcəsi, kəşf və təsdiq olunmuş və həmçinin əməli surətdə nəzərə alınmış əsas və onlarla birlikdə yatan ehtiyatların miqdarı, keyfiyyəti, kateqoriyaları, maddi tərkibi, eləcə də yataq açıq üsulla işlənersə açılış işləri haqqında məlumat;

1.1.6. "Dağ-mədən ayırması" sərhədlərinin əsaslandırılması;

1.1.7. mineral xammalların çıxarılması və gələcəkdə onun təkrar emalı vaxtı kompleks istifadə olunması tədbirləri;

1.1.8. Azərbaycan Respublikasının faydalı qazıntı ehtiyatlarını təsdiq edən orqanının Protokolundakı tədbirlər;

1.1.9. "Dağ-mədən ayırması"nın sərhədləri daxilində təqdim olunmuş dağ-qrafik materiallar (geoloji xəritələr, kəsilişlər, sənədlər və topoqrafik planların surətləri) qüvvədə olan qaydaların və metodik göstərişlərin tələblərinə uyğun olaraq təqdim olunan müddətə bütün göstəriciləri özündə əks etdirməlidir;

1.1.10. topoqrafik planın surətinin miqyası təsvir olunan sahənin ölçülərindən, faydalı qazıntının növündən və təyinatından asılı olaraq 1:5000 kiçik olmamalıdır. Geniş ərazi əhatə olunduqda isə planın surətinin 1:5000-dən 1:25000-dək verilməsinə icazə verilir.

Kömür və yaxud yanar şist yataqlarının işlənməsi üçün kəşfiyyatı başa çatmış bütün layların 1:5000 tərtib edilmiş topoqrafik planlarının üzərində "Dağ-mədən ayırması"nın layihə hüdudları qeyd olunmalıdır.

İki və daha çox laydan ibarət olan kömür və yaxud yanar şist yataqlarının işlənməsi üçün "Dağ-mədən ayırması"nın hüdudları, sürüşmə bucaqları nəzərə alınmaqla layların künc nöqtələrinin proyeksiyası əsasında topoqrafik plan üzərində təyin edilir.